


Böyümə və inkişaf etmə

Əvvəlki dərslərdə öyrəndik ki, Məsihlə idarə olunan həyata aparmaq üçün Müqəddəs Ruh sizi gücülə əhatə etmək istəyir. Daim ruhani tənəffüsün — nəfəs vermə (etiraf etmə) və nəfəs alma (Müqəddəs Ruhla dolma) — prinsiplərini tətbiq edərək siz Allahla dərin ünsiyyəti saxlaya bilərsiniz. Bu proses sizə məsihçilik yetkinliyinə çatmağa imkan verəcək.

Məsihdə yetkinliyə çatmaq üçün illər lazımdır, amma siz həyatınızda Allahın gücünü, sevincini, gələcəkdə hələ cavan, yetkinləşməmiş məsihçi olduğunuzu hiss edə bilərsiniz.

Allaha etibar + Vaxt = Ruhani yetkinlik



1

Məsihdə böyümək nə deməkdir?

Bu, Məsihi, Onun sevgisini və Ona itaəti dərk etmək deməkdir.

- **Yəh. 17:3-ü oxuyun.**
İsanın sözlərinə görə əbədi həyatın mənası nədən ibarətdir? Bunun nə kimi əhəmiyyəti var?
- **Mat. 22:37, 38-i oxuyun.**
Əhdi-Ətiqədə 600-dən çox əmr var. Sizcə nəyə görə İsa məhz bu əmri seçib?

Var ürəyinlə və bütün düşüncələrlə Allahı sevmək o deməkdir ki, Allahı hər şeydən üstün tutmaq lazımdır. Təəccüblüdür, amma Allaha məhəbbətdə böyüyərək, qohumlarınızı və dostlarınızı daha çox sevecəksiniz, eləcə də həyatda birinciliyi düzgün qurmağı öyrənəcəksiniz və həyatın həqiqi mənasını əldə edəcəksiniz.

Həyatda Allahı hər şeydən üstün tutmağa sizə nə mane ola bilər?

- **Yəh. 14:21-i oxuyun**
Allaha qarşı məhəbbətiniz artarsa, bunun nə kimi nəticəsi ola bilər?


Məsihdə böyümək Ona məhəbbətdə böyümək deməkdir. Bu kimi istənilən qəbildən qarşılıqlı münasibətlərə, Allahın dərk edilməsinə vaxt, zaman lazımdır.



2

Məsihin dərk edilməsində necə böyüməli?

Ruhani böyümə qarşılıqlı münasibətlərin Allahla şaquli, insanlarla isə üfüqi möhkəmlənməsindən asılıdır.



Şaquli qarşılıqlı münasibətlər

Əvvəlcə Allahla şaquli qarşılıqlı münasibətləri necə inkişaf etdirməyə baxaq.

İstənilən növdə qarşılıqlı münasibətlər, o cümlədən də Allahla olan qarşılıqlı münasibətlərdə ünsiyyət, canlı əlaqə böyük əhəmiyyətə malikdir. Allah sizinlə Müqəddəs Kitab, siz isə Onunla dua vasitəsilə ünsiyyətdə olursunuz.

Müqəddəs Kitab

Allahın Öz xasiyyətini və sizə dair iradəsini açdığı Müqəddəs Kitabın köməkliliyi ilə Allahı dərk edə bilərsiniz.

□ Zəb. 145:8, 9 oxuyun

Bu parçada Allahın hansı keyfiyyətlərindən danışılır?

□ Zəb. 25:8-11-i oxuyun

Bu parçada sizə dair Allahın iradəsi barəsində nə deyilir?

Dua

Fikirlərinizi, ehtiyaclarınızı və istəklərinizi Allahla bölüşərək, Onunla dua vasitəsi ilə ünsiyyətdə olursunuz.

□ Fil. 4:6, 7-i oxuyun

Qayğılarınızı kimə həvalə etməlisiniz?

Duada Allah qarşısında bizə nəyi açmaq lazımdır?

□ Zəb. 28:6, 7-i oxuyun

Duasına cavab alan insanın reaksiyası necə olmalıdır?

Dua sizə Məsihi dərk etməyə kömək edir. Ən gizli istəklərinizlə Allahla bölüşməklə, dualarınıza cavab alaraq və Ona minnətdarlıq edərək, Məsihə imanınızı və sevginizi möhkəmləndirəcəksiniz.

Üfq qarşılıqlı münasibətlər


Ruhani böyümə, həmçinin, insanlarla qarşılıqlı münasibətlərin inkişafından asılıdır.

Allahla şaquli qarşılıqlı münasibətlər kimi insanlarla üfqi qarşılıqlı münasibətlərin möhkəmlənməsi, onlarla əlaqə saxlamadan mümkün deyil. İmanlılarla əlaqə saxlama «ünsiyyət» adlanır. İmansızlara Məsihə imanınızdan danışaraq, Onun haqqında «şəhadətçilik» edirsiniz.

Ünsiyyət

Sizə bir-birini ürekləndirərək və ruhlandıraraq digər imanlılarla olduqca çox vaxt keçirmək lazımdır.

Birgə yığılmış odun parçaları parlaq surətdə yanır, ayrılıqda isə onlar tez bir zamanda sönlür. Tamamilə, eyni ilə sizin də digər imanlılarla qarşılıqlı münasibətləriniz tez söne bilər, əgər onlarla ünsiyyətdə olmasanız.



□ **İbr. 10:24, 25-i oxuyun**

Digər imanlılarla birgə vaxt keçirtmək nə üçün belə vacibdir?

□ **Həv. 2:46, 47**

Lazımı köməyi alaraq müntəzəm surətdə ünsiyyətdə ola biləcək imanlılar qrupunu harada tapmaq olar?

Allah bizi elə şəkildə yaradı ki, digər imanlılarla ünsiyyətdə olmadan məsihçilik yetkinliyinə çata bilmərik. Özümüzün ruhən böyüməmizdən, həmçinin, bizimlə birgə digərlərinin böyüməsinə kömək etməkdən ötrü başqa imanlılarla ünsiyyətə ehtiyac duyuruq.

Digər imanlılarla ünsiyyətdə olmaq və Allahın Kəlamını dərinədən başa düşməkdən ötrü Allah məbədi gözəl yer təyin edib. Bundan başqa, imanlılarla və Müqəddəs Yazının öyrənilməsi üzrə qruplarla müxtəlif görüşlər ruhani böyümənizə kömək edə bilər.

Şəhadətçilik

Məsihə olan məhəbbətinizin və Onun haqqındakı anlamınızın inkişafı əhatənizdəki insanlara, təbii ki, İsa haqqında danışmaq istəyini əmələ gətirəcək. Şəhadətçilik, kiməsə Məsihin həyatınızda etdiklərini və o adama onun necə Allahı dərk etməsini danışmaq deməkdir.

□ **Luk. 1:49 və Həv. 4:12-ni oxuyun**

Məsih haqqında kiməsə danışmağa sizi nə vadar edə bilər?

Məsihin həyatınızda etdikləri barədə kiminlə bölüşmək istərdiniz?

**XÜLASƏ**

Allahın istəyi ondan ibarətdir ki, Ona məhəbbətdə və Onunla ünsiyyətdə böyüyəsiniz. Dua və Allahın Sözü sizə Allahı dərk etməkdə böyümənizə, mərkəzdə Məsih olmaqla imanlılarla ünsiyyət və imansızlar qarşısında Allah haqqında şəhadətçilik etmək isə insanlarla qarşılıqlı münasibətlərin qurulmasına kömək edir. Bu iki növ qarşılıqlı münasibətlər ruhani yetkinliyə aparır.

3 Ruhən böyüməniz kimdən asılıdır?

Bəzi insanlar hesab edirlər ki, onların ruhani böyüməsi yalnız onların özündən asılıdır. Digərləri isə zənn edir ki, onun nə etməsindən asılı olmayaraq Allah onları böyüdür. Gəlin baxaq görək Müqəddəs Kitab bu xüsusda nə deyir.

«Çünkü Öz iltifatına müvafiq olanı həm istəməyiniz, həm də icra etməyiniz üçün sizdə fəal olan, Allahdır» (Fil. 2:13).

«...Allah yolunda məşq et, ...hər şey üçün faydalıdır, çünki indiki və gələcək həyat üçün ümid verir» (1Tim. 4:7, 8).

Bu ayələrə əsasən rühani böyüməniz kimdən asılıdır?



HAKİM SUAL

Allahın köməyi ilə ruhən böyümənizdən ötrü sizdən nə tələb olunur? Nə üçün ruhən böyümə ona cəhd etməyə layiq görülür? (bax, Yəh. 15:10, 11).

Yadda saxlayın ki, Allah heç bir şərt qoymadan bizi olduğumuz kimi sevir. Onun bizə hədsiz məhəbbəti tez yaxud gec ruhən böyüməyimizdən asılı deyil.

4 Mənə daha sonra nə etmək lazımdır?

- Müqəddəs Kitabın gündəlik sərbəst öyrənilməsi üçün vaxt və yer ayırın. Yəhyanın Müjdəsindən başlamaq olar. Müqəddəs Kitabı oxuyarkən sizin üçün xüsusi əhəmiyyəti olan ayələrin altından xətt çəkin. Dua edin və Allahdan diləyin ki, O sizə Özünü açsın və Onunla ünsiyyətdə olmağı öyrətsin. Məsələn, bu şəkildə edə bilərsiniz:

«...Mənim üçün Atamın adı ilə gördüyüm işlər şəhadət edir. Lakin siz iman etmirsiniz; çünki /sizə dediyim kimi/ qoyunlarımdan deyilsiniz. Qoyunlarım səsimə qulaq asırlar, Mən də onları tanıyıram, və ardımca gəlirlər. Mən onlara əbədi həyat verirəm. Onlar əsla həlak olmazlar; və kimsə onları əlimdən oğurlaya bilməz. Onları Mənə verən Atam hamıdan böyükdür; onları Atamın əlindən oğurlamağa heç kimin gücü çatmaz. Mən və Ata birlik».

Əlavə olaraq bu dərsdə sadalanan parçalardan öyrənə bilərsiniz. Həmçinin Kol. 1:9-12; Mat. 7:7-11; 2Kor. 5:17-21; 1Kor. 12:12-27; Zəb. 1, 33, 102, 144; Yəh. 15:1-7 və Luk. 9:23-26-dan öyrənə bilərsiniz.

- Əlavə olaraq bu dərsdə sadalanan parçalardan öyrənə bilərsiniz. Həmçinin Kol. 1:9-12; Mat. 7:7-11; 2Kor. 5:17-21; 1Kor. 12:12-27; Zəb. 1, 33, 102, 144; Yəh. 15:1-7 və Luk. 9:23-26-dan öyrənə bilərsiniz.
- Hər gün duada bir neçə dəqiqə vaxt keçirin. Qayğılarınızı Allah qarşısında açın, günahlarınızı tövbə edin, Ondan sizi istiqamətləndirməsini diləyin və xeyir-duasına görə minnətdarlıq edin.
- Məsihə səcdə edilən və Onun Sözü öyrənilən məbədə hələ getməyirsinizsə, tezliklə getməyə başlayın.
- Allahın Sözünü öyrənin, dua edin, biri-birinizi dəstəkləyin və həyatınızdakı hadisələrlə bölüşə biləcəyiniz digər imanlılarla birlikdə görüşlərdə iştirak edin.
- Allah haqqında kiməsə danışmağı unutmayın (Zəb. 73:28).

